

## Ayris Mördokun “Qara şahzadə” romanında sevgi və sənət mövzusu

Səlimə Qasimova

Filologiya üzrə fəlsəfə doktoru  
Bakı Slavyan Universiteti. Azərbaycan.  
E-mail: sali13@list.ru

**Annotasiya.** Məqalədə Ayris Mördokun yetkin yaradıcılığı haqqında məlumat verilir. “Qara şahzadə” romanına xüsusi diqqət yetirilir. Romanda sevgi və yaradıcılıq mövzusu tədqiq edilir. Əsərdə yaradıcılıq mövzusu sevgi mövzusu ilə çulğalaşır. Platonun təsiri altında Merdok, bədii yaradıcılığa analogi olaraq sevgini yaradıcı başlangıç kimi qəbul edir. Əsərin qəhrəmanı Pirson üçün sevgi xoşbəxtlik və faciəli bir sınaq idi. Məhz sevgisinin təsiri altında qəhrəman özünün əsas və yeganə kitabı yaradır.

**Açar sözlər:** Ayris Mördok, roman, ekzistensializm, sevgi və sənət mövzusu, Platonun fəlsəfəsi

**Məqalə tarixçəsi:** göndərilib – 24.02.2022; qəbul edilib – 02.03.2022

## Theme of love and creativity in the novel “The Black Prince” by Iris Murdoch

Salima Gasimova

Doctor of Philosophy in Philology  
Baku Slavic University. Azerbaijan.  
E-mail: sali13@list.ru

**Abstract.** The article deals with the later work of Iris Murdoch. Special attention is paid to the novel “The Black Prince”. It explores the theme of love and creativity. The theme of creativity is intertwined in the novel with the theme of love. Under the influence of Plato, Murdoch conceptualizes love as a creative beginning, similar to artistic creativity. It is under the influence of his love - love, which became for Pearson and happiness, and a tragic test, he creates his main and only book.

**Keywords:** Iris Murdoch, novel, existentialism, theme of love and creativity, Plato's philosophy

**Article history:** received – 24.02.2022; accepted – 02.03.2022

## Giriş / Introduction

Mördokun yetkin yaradıcılığı 1970-ci illərə təsadüf edir. Məhz bu dövrdə o özünün dünya şöhrəti qazanmış əsərlərini – “Qara şahzadə”, “Dəniz, dəniz”, “Sözünün uşağı” və s. yaratmışdır. Onların arasında ən əhəmiyyətli və bədii baxımdan mükəmməl olan “Qara şahzadə” (1973) romanıdır. Bu əsər özündə platonik ide-

yalarla linqvistik fəlsəfənin, ekzistensializm fəlsəfəsi və onun sələfi olan Danimarka mütəfəkkiri S.Kyerkeqorun mövcud ideyalarını birləşdirir.

Qeyd etmək istərdik ki, 60-cı illərin ortalarına yaxın Mördokun söylədiyi fikirlər onu göstərir ki, ekzistensializm məktəbi, xüsusən də

J.P.Sartra qarşı yaziçinin münasibəti daha çox tənqid olmuşdur. O, ekzistensializm fəlsəfəsi ilə özünün hər hansı bir əlaqəsini inkar edir və bu fəlsəfi istiqamətin sələfi olan S.Kyerkeqorun ideyalarına özünün yalnız mücərrəd marağından danışır. Amma burada da birinci yerdə təsdiq yox, daha çox ona olan mübahisəli münasibəti üstünlük təşkil edir. Bəzən “Təkbuyuz” romanına bu mübahisəli nöqtəyi-nəzərdən yanaşırlar. Məhz bu roman yaziçinin Platon'a olan ciddi marağının artmasını göstərir. Romanın qəhrəmanlarından biri, hadisələrin iştirakçısı yox, onların yalnız müşahidəcisi olan qəhrəman müəllifin həmfikir olduğu qədim yunan filosofun ideyaları ilə bölüşür. Təəccübülu deyil ki, tezliklə, 1964-cü ildə Mördokun “Təkmilləşmə haqqında təsəvvür” adlı əsəri işıq üzü görür. Məhz burada ilk dəfə olaraq yaziçı dünyaya ekzistensial baxışa qarşı yaxşılıq və gözəlliyyin vəhdəti haqqında Platonun tezisini ortaya qoyur. 1967-ci ildə isə yaziçinin Kembric Universitetində oxuduğu “Xeyir anlayışının digər an-

layışlar üzərində prioriteti” adlı mühazirəsi çap olunub. Burada Mördok şəxsiyyətin mənəvi təşəkkülündə “xeyir” anlayışının başlıca rolunun olduğunu təsdiq edir. Yaziçinin Platon ideyalarına marağı uzun sürdü. Onun “Od və günəş: Niyə Platon rəssamları sürgünə düçər edib” (1976) adlı əsəri Mördokun özünəməxsus manifestinə çevrildi. Burada o, şəxsi etik baxışlarının Platonun görüşlərindən genetik asılılığını bəyan edərək eyni zamanda, özünün qədim yunan filosofu ilə fikir ayrılığını da qeyd edir. Yaziçi özünü “təmiz” platonçu (Platonun hər mövzuda davamçısı) hesab etmir, çünki öz müəllimindən fərqli olaraq, incəsənəti fəlsəfədən üstün tutur. Bundan əlavə, o, iddia edirdi ki, incəsənətin imkanları sonsuzdur, bədii söz böyük tərbiyəvi təsirə malikdir. Tənqidçilərin fikrincə, yaziçinin nəsrinin yeni keyfiyyəti, necə deyərlər, “platonçu” romanlarında özünü bürüzə vermişdir. Onların sırasında “Mehriban və yaxşı”, “Brunonun yuxusu”, “Qara şahzadə” kimi əsərləri xüsusi yerdə durur.

### Əsas hissə / Main Part

“Qara şahzadə” əsərində Mördokun sevimli üsullarından biri öz parlaq ifadəsini tapıb. Bu üsul yaziçinin “Tor altında”, “Kəsilmiş baş” və daha sonra, 70-ci illərdəki əsərlərində də (“Dəniz, dəniz”, “Sözünүn uşağı”) əksini tapmışdır. Əsərdəki hadisələri yaziçı artıq yaşılı olan, demək olar ki, altmış yaşındakı Bredli Pirsonun adından təsvir edir. Bredli Pirson özünün bədii yaradıcılıq və gənc bir qızə olan sevgisi ilə bağlı şəxsi hissələrindən, həyəcanından bəhs edir. Hadisələri nəql edən qəhrəmanın müəllif şəxsiyyətindən, yəni Ayris Mördokdan təcrid olunması, təsvir olunan hadisələrə müəllif münasibəti, müəllif qiymətləndirilməsini daha da mürəkkəbleşdirir. Əsərin hər bir bədii komponenti, süjet və kompozisiyasının ideya yükü artır. Rəvayətçinin və romanın sonunda söz alan digər personajların nöqtəyi-nəzərinin nisbəti mühüm rol oynayır. Simvollar, leytmotiv və əsərin adı böyük məna daşıyır.

Artıq birinci romanda “Tor altında” əsl yaradıcılıq və gəlir gətirən, lakin yaziçini könül yanğınsından məhrum edən saxta sənətkarlıq müqayisə edilir. Bu toqquşma (əsl yaradıcılıq

və saxta sənətkarlıq) “Qara şahzadə” əsərində inkişaf edir. Mördok ədəbiyyat sahəsində tacir olan, kütlənin primitiv zövqünü oxşamaq üçün ildə bir roman nəşr edən Arnold Baffinin ifadəli obrazını yaradır. Amma baş qəhrəman – Bredli Pirson əlli səkkiz yaşına qədər cəmi üç kitab nəşr etdirmişdir. O, qələm qurbanı, özündən təmamilə narazı idi. O, daima öz əlyazmalarının səhifələrini yandırırdı, çünki hiss edirdi ki, o əsl sənət əsərini yaratmaqdən çox uzaqdır. Lakin Bredli əmindir ki, onun yazılıacaq əsas kitabı hələ qabaqdadır. Pirson üçün yaradıcılıq anı – qəlbin xüsusi vəziyyətidir, fədakarlıqdır, bütün mənəvi və fiziki gücün gərginliyidir.

Romanda yaradıcılıq mövzusu sevgi mövzusu ilə qarşılaşdırılır. Platonun təsiri altında Mördok sevgini – həm mənəvi, həm də fiziki – bədii yaradıcılığa analoji olan yaradıcı başlangıç kimi dərk edir. Məhz Arnold Baffinin qızı gənc Culiana olan sevgisinin təsiri altında o, özünün əsas və yeganə kitabını yaradır. Bu sevgi Pirson üçün həm xoşbəxtlik, həm də faciəli bir sınaq idi. Romanda sevgi yaradıcılıq yüksəlişi və ətrafda hər şeyi yandırıb məhv edən qüv-

və kimi təsvir edilir. Culiana qarşı müəyyən hissələr keçirən Pirson qəlbində “qara alov”un partlayışlarını hiss edir. Sevgi allahı Erot məkrili, qorxunc başlanğıc kimi onun gözünə görsənir. O, onu “Qara Erot” adlandırır. Buradan da romanın adının çoxsaylı izahlarından biri məhz odur ki, “Qara şahzadə” – insana həm xoşbəxtlik, həm də əzab yaşadan ağrılı sevginin simvoludur.

Romanın adı Şekspirin eyniadlı faciəsində Hamlet obrazı ilə bağlıdır. Bu obraz məhəbbət mövzusu ilə yaradıcılıq mövzusu arasında bağlayıcı bağ kimi çıxış edir. Pirson Culiana Şekspirin “Hamlet” əsərinin müzakirəsi zamanı aşiq olur. Bu zaman məlum olur ki, qız məktəb səhnəsində Hamlet rolunu oynayırdı və bu rolu ifa edən zaman qara kostyum (“qara şahzadə” motivi) geyinmişdir. Culiani Hamletin geyimində gördüyü zaman Pirsonun ehtiraslı məhəbbəti öz apogeyinə çatır. Eyni zamanda İ.Levidovanın fikrincə, Şekspirin məşhur faciəsi Mördokun şərhində ingilis dramaturqun şəxsiyyətinin sözdə tam ifadəsi kimi çıxış edir [1].

Amma nədən məhəbbət və yaradıcılıq insana xoşbəxtlik ilə yanaşı, belə bir əzab da gətirməlidir? Bu suala cavab Pirsonun hekayəsinin özü-nəməxsus mətnaltı mənasını təşkil edən və Mördokun sevimli priyomlarından olan qarışdurmanın (kolliziyanın) dərkində tapmaq olar. Bu, “insan və dünya” qarışdurmasıdır. Bütün roman boyu şüurumuzdan həyatın absurdluğu, insan tənhalığı haqqında ekzistensial fikirlər keçir. Pirsonun əsasında Mördokun sevimli mütəfəkkirlərindən biri olan Kyerkeqorun təlimi duran fəlsəfi xarakterli düşüncələri verilir. Pirson həyatın mənasız, dəhşətli, əzablı və ölümlü olması haqqında düşünür.

Hadisələrin miqyası şəxsi münasibətləri əhatə edir – Pirson ilə ikinci amerikalı ərinin ölümündən sonra Londona qayıdan onun keçmiş həyat yoldaşı Kristian arasındakı münasibətlər; Pirson ilə Culian və onun valideynləri Arnولد və Reyçel Baffinlər arasındaki münasibətlər; o, qeyri-ixtiyari olaraq bacısı Pristilla və onun həyat yoldaşı Rocerin həyatını zəhərləyən qalma-qallara cəlb edilir; məişət sahəsində üstünlüyü, həmçinin patologiyaya meyilli, keçmişdə həkim diplomundan məhrum olan, indi isə sədəqələrlə yaşayan qardaşı Kristian Frencis Marlo da əldə

edir. Lakin qəhrəmanların bu şəksi həyatının təsvirində müəllifin məqsədi cansıxıcı bayagliğının müəyyən etmək deyil, gözlənilməz faciələrlə ifadə olunmuş (bu Pristillanın intiharı, Baffinin qatli, Pirsonun ömürlük həbsi) insan varlığının əbədi disharmoniyasını təcəssüm etdirməkdir.

“Dünya – əzablı günlərdən ibarətdir”, “insan “qudrətli qüvvələrin” hakimiyyəti altındadır” kimi Bredlinin fikirlərini yazıçı nəinki təsdiqləmək, həm də gücləndirmək məqsədilə hadisələri təqlid edir, onları gərginlik və düzəlməsinin mümkün olmasına dərəcəsinin artması üzrə yerləşdirir. Pristilla iki dəfə intihara cəhd edir, amma birinci dəfə onu xilas edirlər, ikinci dəfə – yardım çox gec gəlir; Baffinlər ailəsində iki dəfə qalmaqal baş verir ki, bu zaman atəşkəs-dən istifadə olunub və iki dəfə Pirson yardımına çağırılıb; əgər romanın ilkin səhnəsində Reyçel cüzi xəsarət alırsa, romanın sonunda hadisələrin gedışı faciəli bitir: Baffin vəfat edir.

Həyatın, onun sırlı inkişaf yollarının dərk edilməməsi həmçinin paradoksal vəziyyətdə də özünü bürüzə verir: Bredli narazılıqla Rocerin həyat yoldaşına xəyanətini və gənc qızə olan sevgisini pisləyir. Amma bir neçə gün sonra özü gənc Culiana ehtirasla aşiq olur. Bredlinin emosional həyəcanı yenə də bədənin gözlənilməz və qəribə halında, ürəkbulanma və qusmadan – özü də sevgilisiylə görüşdüyü xoşbəxt analar zamanı ifadə olunur. Qəhrəman ömrünü yaradıcılığa həsr etmək istəyir, lakin ona gah xidməti, gah da əhatəsi mane olurdu. Həqiqi azadlığı və yazıl-yaratmaq imkanını o, yalnız həbsxanada əldə edir. Onu Baffinin ölümündə günahlandırib zindana salırlar.

Həyatın anlaşılmazlığı, onun zahirən adı görünən hadisələrin arxasında gizlənən faciəsi haqqında, sanki günahsız hadisələrdən doğan nəticələrin qaçılmaz olması haqqında Bredlinin düşüncələri qəhrəmanın çoxdan planlaşdırılmış bir roman yazmaq üçün Londondan bağa getməyin mənasız cəhdlərini təsvir edən səhnələr özünəməxsus bir illüstrasiyaya çevrilib. Pirsona keçmiş həyat yoldaşının qayıtməsi xəbəri, Reyçel ilə küsdüyünü xəbər verən Arnoldun zəngi, öz həyat yoldaşını tərk edən Pristillanın gəlməsi və Culianın Hamlet haqqında söhbətləri mane olur. Özü-özlüyündə o qədər də əhəmiyyətli olmayan bütün bu hadisələr zəncirvari sıralanaraq

nəticədə, sözün əsl mənasında, Pirsonun tələyində dönüş nöqtəsi olaraq faciəyə gətirib çıxarırr.

Onu əhatə edən insanlarla ünsiyyətə girən Pirson özünü mənəvi zorakılıq obyekti kimi hiss edir. Bu, özünü keçmiş həyat yoldaşı Kristianın daima görüşmək tələblərində, Reyçel Baffinin sevgi təcavüzlərində, Arnold Baffinin səfərlərində bürüzə verirdi. Bu qəhrəmanlar, o cümlədən qismən də olsa, Pirsonun özü də, öz aralarında münasibətləri aydınlaşdırmaqla məşğul idilər, bütün vaxtlarını buna sərf edirdilər. Lakin bu münasibətlər nə qədər çox müzakirə olunursa, bir o qədər də dolaşq görünür və bununla da, ümumiyyətlə dərkolunmaz kimi görünən həqiqəti tapmaq çətinləşir. Həqiqətin tapılmasının mümkünüzlüyü fikri həmçinin kompozisiya ilə də təsdiqlənir. Pirsonun Culiana olan məhəbbəti haqqında, Baffinlərlə münasibəti, o cümlədən Reyçelin öz həyat yoldaşını öldürməsi haqqında hekayəsindən sonra digər qəhrəmanların – Reyçelin, Kristianın, Culianın, Marlonun monoloqları verilir və onların hamısı, hər kəs bildiyi kimi, qəhrəmanın etirafını təkzib etməyə can atırlar və sübut etməyə çalışırlar ki, məhz o, Arnold Baffinin qatiliidir!

Bəs kim haqlıdır? Fabula səviyyəsində müəllif bu suala cavab vermir. O, yalnız Pirson haqqında mövcud olan iki fikri bir-biri ilə qarşılaşdırır – Reyçel və digərlərinin mənfi rəyi və Pirsonun hekayəsinin müqəddiməsi və epiloquun müəllifi olan naşir Loksinin təvəccöhlü münasibəti. Özünün müqəddiməsi və epiloqu ilə Bredli Pirson da çıxış edir. Bu “çərçivəyə” romanın “Qara şahzadə. Sevgi bayramı” adlı əsas hissəsi daxil edilib. Bu hissəni Bredli həyat sınaqlarının təsiri altında həbsxanada yazdığı və ölümündən sonra oxuların mühakiməsinə qoyub getdiyi həmin kitabıdır. Məhz kitabı qoyub gedir, baxmayaraq ki, Bredlinin opponentləri onu iyrənc, murdar hekayə hesab edirlər. Onlar yazıcıını, yəni Bredlini həqiqətən həyatda baş verən hadisəni qərəzli və yanlış təsvir etdiyinə görə ittiham edirdilər.

Beləliklə, romanda həqiqət problemi və onun dərkətmə imkanlarının daha bir aspektinə baxılır – bu həyat həqiqəti və bədii həqiqət, reallıq və incəsənət məsələsi, onların nisbətidir. Mördökun mövqeyi burada mürəkkəb və zid-

diyyətlidir. Bu, xüsusilə parlaq şəkildə öz təcəssümünü Pirsonun mühakimələrində göstərir. Belə ki, bir tərəfdən o, bəyan edir ki, “hər yerdə təhrif edilmiş və saxtalaşdırılmış həqiqəti olduğunu kimi söyləməyə bəsit ehtiyacın olduğuna görə”, öz kitabını yazıb və “əsl incəsənət həqiqəti ifadə edir, onun özü həqiqətdir, bəlkə də, yeganə həqiqətdir”, “incəsənət” və “həqiqət” mahiyətə sinonimlərdir; Bredli və şübhəsiz ki, onun arxasında duran müəllifin özü də, bədii əsərdəki həqiqət haqqında fikrinin altında məhz həyat həqiqətini nəzərdə tuturdular: “Rəssam həqiqəti ifadə etmək üçün xüsusi dil axtarır” [2, s.275]. Əsərdə hətta etik və estetik başlangıclar arasında əlaqələri müəyyənləşdirmək cəhdləri də olmuşdur: “Həqiqət özünəməxsus formasını tapdıgı yerdə gözəllik də vardır” [2, s.277]. Beləliklə, səhbət əzəli olan, amma əsərdə özünün xüsusi həyatını yaşayan, yeni varlıq kimi həqiqətin bədii təcəssümü haqqında gedir. Lakin digər tərəfdən də Bredli bir sıra mühakimələrdə sərf estetik başlangıçın suverenliyini təsdiqləyir – o, gerçəkliliklə əlaqədar olmayan həqiqətin özü ilə eyniləşdirilir (“...gözəllik və mütənasiblikdən üstün – həqiqətdir”).

Həyat həqiqətlərindən uzaqlaşmanın səbəblərindən biri, “uyğun formaların” axtarışı ilə yanışı, sərf psixoloji səbəbdır – insan özünü və digərini təsvir etmək bacarığından məhrumdur. “Arnoldun təsviri qərəzli, Pristillanın obrazı isə səthi alınıb, – deyir Bredli. – Emosiyalar diqqəti kütləşdirir, onlar detalları qabarıq göstərmirlər, əksinə, öz arxasında ümumiləşdirmələr və hətta nəzəriyyələri çəkib aparırlar. Arnoldun haqqında yazanda mənim qələmim sarsıntıdan, sevgidən, vicdan əzabından, qorxudan titrəyir. Mən sanki ondan sözlərin arxasında gizlənməyə çalışıram. Biz bəlalardan təsvir vasitəsilə qorunuruq və dünyani sillogizmlərlə ram edirik. O nədən qorxur – sənətkarın qəlbinin açarı bundadır. Incəsənət bizə tez-tez əngəl törədir. (Maraqlıdır, böyük sənətə qarşı bunun aid edilməsi nə qədər ədalətlidir?). Kommunikasiya vasitəsi əvəzinə, o, çox zaman mistifikasiya vasitəsi olur” [2, s.417].

Beləliklə, həyat həqiqət ilə bədii həqiqət arasında fərqi dərk edərək, Mördök bununla belə onların arasında olan birləşdirici və incə bağlı, əlaqəni tuta bilmir və paradoksun arxasında

gizlənməyə üstünlük verir. O, bildirir ki, “incəsənət həqiqəti təsdiqetmə vasitəsidir, ancaq o, eyni zamanda da mistifikasiya vasitəsidir!” [2, s.411]. Niyə? Buna cavab Bredlinin məhkəmə qarşısında bəraət qazanmağı deyil, özünütəhlidə, öz yaradıcılığının mənbəyini dərk etmək cəhdləri haqqında sonuncu, yekun monoloqundadır. Yaşadığı faciə Bredliyə adı, gündəlik həyatdan kənara çıxmaga, ilahi qüvvələrin hökmü altında olmasını hiss etməyə, yəni yaradılış qanunlarının bəzi sırlarınə, kainatın qanunlarına bələd olmasına imkan yaratmışdı. Onun düşüncələrindən belə qənaətə gəlmək olar ki, Bredli üçün yaradıcılıq mənbəyi gerçəkliyin özü deyil, onun fərdi həyəcan təcrübəsidir. Vacib olan həyat faktları deyil, onların rəssam üçün nə məna kəsb etməsidir. Və əgər hakimlər üçün yalnız hüquqi cəhətdən tutarlı “dəllillər” əhəmiyyət kəsb edirdisə, Bredlinin yaradıcı təxəyyülü onun dərin şəxsi, başına gələnlərə qarşı ətrafdakıların dərk edə bilmədiyi münasibəti, dünyanın bəzi sırlarının ona agah olması ilə qidalanırdı.

Bu həm məhəbbətin sırrı, həm yaradıcılığının ağrılı, əzablı, qaçılmaz bir paradoksu idi: yaradıcılıq prosesində sənəkar qəlbinin yanğını sözlər təcəssüm etdirəməyə acizdir, onlar (sözlər) yalnız “ifadə olunmamış mənaların gecə vaxtı çayın yaxınlığında qalanmış ocağa bənzər işiltisidir” [2, s.412]; bu mənaların işığı olmasa, “demək olar ki, hər bir nitq – həqiqətin təhrifidir” [2, s.412] (Bredli “müdrik Platon rəssamları qəbul etmirdi, Sokrat, eynilə Məsih də bir söz belə yazmamışlar” fikrinə istinad edirdi).

Bredlinin bu monoloqunda Mördök linqvisistik fəlsəfənin insan sözünün məhdudluğunu, dünyanın zənginliyi, mürəkkəbliyi və ziddiyyəti, xüsusilə də insanın daxili aləmini ifadə etmək bacarıqsızlığı haqqında sevimli tezisinə müraciət edirdi (bu fəlsəfənin əks-sədasını Bredlinin yuxarıda gətirilmiş emosiyaların diqqəti kütləşdirmə nəticəsində meydana gələn “nəzəriyyələr” və “ümumiləşdirmələr” haqqında mülahizələrində görmək mümkündür).

### Nəticə / Conclusion

Beləliklə, Bredlinin dili ilə onun kitabına, deməli, ümumiyyətlə Mördökun romanına daha bir nöqteyi-nəzər təsdiq edilir: oxucunun mühabiməsinə verilən və müəllifin təxəyyülü nəticəsində yaranmış əsəri bədii əsərlərin qeyri-mü-

kəmməl variantı kimi, sənətkarın söz sənətinə yiylənəməsinə baxmayaraq, sonuna qədər ötürə bilmədiyi həqiqətin yalnız kölgəsi kimi baxmaq lazımdır.

### Ədəbiyyat / References

1. Левидова И. Читая романы Айрис Мердок // Иностранный литература, 1978, № 11.
2. Мердок А. Черный принц. Москва: Азбука-Аттикус, 2015.
3. Самсонова О.Н. Интеллектуальный роман Мердок: к проблеме популярности жанра // Модели успеха: развлекательность, популярность, массовость как явления культуры. Сб. научн. трудов. Тамбов, 2000.
4. Толкачев С.П. Художественный мир Айрис Мердок. Автореф. канд. дис. Москва: 1999.
5. Урнов М.В. Вехи традиции в английской литературе. Москва: 1986.

## **Тема любви и творчества в романе «Черный принц» Айрис Мердок**

**Салима Гасымова**

Доктор философии по филологии

Бакинский Славянский Университет. Азербайджан.

E-mail: sali13@list.ru

**Резюме.** В статье рассматривается позднее творчество Айрис Мердок. Особое внимание уделяется роману «Черный принц». Исследованию подвергается тема любви и творчества в романе. Тема творчества переплетается в романе с темой любви. Под влиянием Платона Мердок осмысливает любовь как созидаельное начало, аналогичное художественному творчеству. Именно под влиянием своей любви - любви, ставшей для Пирсона и счастьем, и трагическим испытанием, он и создает свою главную и единственную книгу.

**Ключевые слова:** Айрис Мердок, роман, экзистенциализм, тема любви и творчества, философия Платона